



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 07-08 (6029-6030)

29 aprel 2021-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Şuranın növbəti onlayn iclası keçirildi



21 aprel 2021-ci il tarixində rayon icra hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verdi. Gündəlikdəki məsələ ilə bağlı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin

müdiri Əlipənah Bayramovun "Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin tələblərinin, vətəndaş müraciətlərinə baxılması və sənədlərlə işin Çayrud, Kiravud, Livadiqə və Monidigah kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliklərində yerinə yetirilməsi vəzifələri barədə" arayışı dinləndi.

Şura iclasında Mondigah ərazi icra nümayəndəsi Suldur Abdullayev və Çayrud ərazi icra nümayəndəsi İlkin Hüseynov videofomatda çıxış etdilər, arayışda qeyd olunmuş nöqsanları etiraf edərək qısa zamanda aradan qaldıracaqlarını bildirdilər.

Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Sonda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşısı qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə, ərazi icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Əlavə olaraq bildirdi ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Bundan sonra da bu işlərdə əhali arasında maarifləndirmə işini artırmalı, əhalinin onlayn növbə götürmələrinə, peyvənd olunmaq üçün mənəqlərə gəlmələrinə köməklik göstərilməlidir. Eyni zamanda ərazilərdə karantin rejiminə əməl olunmasına diqqət artırılmalı, kütləvi tədbirlərin qarşısı alınmalı, əhalinin tibbi maskalardan istifadəsinə nəzarət gücləndirilməlidir.

Şəhid ailələri və qazilərlə görüş keçirildi

20 aprel 2021-ci il tarixində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov icra hakimiyyətinin inzibati idarə binasında qəbul edilmiş bir neçə şəhid valideynini və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçısını qəbul etdi.

Qəbul zamanı icra hakimiyyəti başçısı bildirdi ki, ölkəmizin



ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanların müvafiq vəzifələrinə baxılması və sənədlərlə işin Çayrud, Kiravud, Livadiqə və Monidigah kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliklərində yerinə yetirilməsi vəzifələri barədə" arayışı dinləndi.

Sonra rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən şəhid valideynlərinin və qazilərin problemləri dinləndi. Müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi, şəhid adının əbədiləşdirilməsi, işlərin təmin olunması, maddi yardım və

diğer məsələlər barədə olmuşdur. Qaldırılan problemlərin bəziləri yerində həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımı tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək

Prezident İlham Əliyev martın 31-də Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verməklə yanaşı, həm də dövlət başçımız tarixi Zəngəzur çıxışı türkdillli dövlətlərə ünvanlanmış tarixi mesaj idi.

"Müharibə başa çatdı, münafiqə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların əsasında hesab edərəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq" - deyən Azərbaycan Prezidenti bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycanından alıb Ermənistanla birləşdirəcək türk dünyasının coğrafi parçalanması idi.

"... Naxçıvanda keçirilmiş



Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycanından alıb Ermənistanla birləşdirəcək türk

dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görürük ki, sanki bizim bədənəməzə xəncər sap-

lanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi ol-

lunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisində yaranı bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yeni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlə start vermişdir. Əminəm ki, təfəddül ölkələr də bu imkanlardan istifadə edəcəkdir.

Hüseynbala Əliyev

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirildi



Lerik Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü'nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Videofomatda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı R.Bağırov çıxış edərək bildirdi ki, 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrin ən yüksək zirvəsi may ayının 28-də dövlət müstəqilliyinin elan edilmişdir. 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edildi və Azərbaycan hökuməti Bakıya köçürüldü, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması idi.

Lakin bu əlamətdar hadisələrə qədr xalqımız üçün faciəvi olan və onun mövcudluğunu şübhə altına qoyan hadisələr baş vermişdir. XIX əsrin sonlarından "Qıncak" və "Daşnaksüt-yun" erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində Erməni dövlətinin yaradılmasına yönəlmiş təxribat planı hazırlanmış və plan əsasında silahlı siyasi fəaliyyətə başlanmışdır. 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,

Bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Tarix heç zaman unudulmur, həm də yazılır. İndi güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərinin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Ötən ilin sentyabrında başlayan və 44 günlük müharibə kimi şanlı tariximizə düşən savaş və Ali Baş Komandanımızın rəhbərliyi ilə son 17 ildə reallaşdırılan siyasət, xalqımızın Ali Baş Komandanın etrafında bir yumru kimi birləşməsinin nəticəsində uzun illər məkri düşmənlər tapdağında qalan əzəli və tarixi torpaqlarımız azad edildi. Artıq cənab Prezidentimiz həmin torpaqlara səfərlər edir, şəhər və kəndlərin bərpası istiqamətində tədbirlər görür, yollar çəkilir, vətəndaşlarımızın doğma torpaqlarına qayıdışı üçün bütün infrastruktur yaradılır.

İnanırıq ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində uzun illər xalqımıza və dövlətimizə qarşı ikili standartlarla yanaşıran dövlətlər də xalqımızın başına gətirilən bu faciəli soyqırım aktı kimi qəbul edəcəkdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəllil Baxşiyev, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsemeddin Abbasov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Şəhla Məmmiyeva çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən əmin tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar. Bu hadisələrin gələcək nəslə ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi



Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.

Konfransdan öncə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək öhnünə tərgüllər düzdülər.

Daha sonra Vətən müharibəsi şəhidlərinin, həmçinin dünyasını dəyişmiş ağsaqqal və ağbircəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açaraq qeyd etdi ki, rayon rəhbərlik etdiyim illər ərzində həmişə ağsaqqallarla görüşüb istək və təkliflərinə dinləmişəm, onlarla fikir mübadiləsi apararaq faydalı məsləhətlərini işləməyə təbii etmişəm. Elə ona görə də rayonumuzda aparılan quruculuq və abadlıq işlərində, sosial, mədəni sahələrdə uğurlarımızın sayı çox olmuşdur. Bildirdi ki, ulu Öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları "milli-mənəvi dəyərlərimizin qızıl fondu" adlandırmışdır. Bu

qayğı və diqqət hal-hazırda da möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğuladı ki, Ağsaqqallar Şurasının bu günkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Onlarla qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülük kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev Leriç ictimaiyyətinə və konfrans iştirakçlarına salamlarını çatdırdı. O daha sonra bildirdi ki, əvvəlki iş fəaliyyətimlə əlaqədar olaraq Lerikə dəfələrlə səfər etmişəm və şadam ki, bu gün

de uzunömürlülər diyarının ağsaqqal və ağbircəkləri ilə yenidən bir aradaya. Təbii ki, qədr insanlarımız da mənəvi gözəlliyə malikdir. Hər dəfə bu yerlərə gələndə yeni quruculuq, abadlıq işləri görür, bu dağlar qaynında qərar tutan Lerikin gündəngünə gözəlləşdiyinin şahidi oluram. Əlbəttə ki, bu cür dağ vüqarı, zəhmətkeş insanlarımızın qızıl əlləri ilə dağı dağı üstünə qoymaq olar.

Elmira xanım Süleymanova çıxışını davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açdı. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəliləyən vəzifələr barədə məlumat verdi, tövsiyələrini çatdırdı, yeni seçiləcək heyətə uğurlar arzuladı.

Konfransda leriçli ağsaqqallardan Hidayət Bəşirov, Zakir Yəliyev, xanımlardan Gültəkin Şaxliyev və Diləra Həşimova çıxış etdi. Sonra təşkilatı məsələlərə baxıldı.

Uzun müddət rayonun ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Elxan Mehdi oğlu Qənbərov Leriç Rayon Ağsaqqallar Şurasının sədri seçildi. Konfransda həmçinin, yeni idarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı.

Sahverən şahənə bir adam idi..



"Mən Bolluq uğrunda" (indiki "Lerik") qəzetində müxbir işləyirdim. Yayın qızmar çağında mərhum redaktorumuz Həməz Vəliməmmədov məni və sürücü Fəhri Eyniyevi otağına çağıraraq tapşırıq verdi:

- Alın, bu sizin ezməyə vərəqəniz, Sabir adına kolxozu gedirsiniz, - mənə tərəf dönüb, - İndi taxılın yetişən vaxtdır, bu mövzuda yazı hazırla. Unutma ki, Nücu -Lərmərudun yolları narahatdır, ehtiyatlı olun.

Sürücü yanacaq götürdükdən sonra yola çıxdı. Gürdesərə qədr olan maşın yolu alababət idi. Qatan yol isə narahat olmaqla yanaşı, təhlükəliydi, əsaslı təmirə ciddi ehtiyacı vardı. Ele indi də bu yol Allahın ümidinə qalıb. Masalıdan uzanıb gələn mavi qaz kəməri Nücu-Lərmərudun, Gürdesərin, Əhliababın lap yaxınlığından keçsə də təkə bu kəndlər deyil, Driq zonasının ekşər kəndləri mavi yanacağa həsrət qalıb. Ne isə...

Lərmərud və Nücu dağdan aydın görünürdü. Təbiiyin bu yerlərə bəxş elədiyi əsrarəngiz gözəlliklər təkrarsızdı. Bir qədər aşığalara endik. Xəfif külək zəmiləri dalğalandırırdı. Dolu sümbüllər ləngələrə tər-pənərdi. Deməli, taxıl bolluqdan xəbər verirdi.

Kəndə çatıb təsərrüfatın təcrübəli rəhbəri Şahverən Tahirovu yeni soruşduq. O görünən kiramidli evdir, - dedilər. Evdə bizi Şahverən Tahirov özü qarşıladı. Eyvanda oturduq, pürrengi çay içdik, qışmətimizə düşəndən təndir çörəyi yedik. Həyətdə becaşməliyi göyərti burnumuzu göynətdi. Ələqəzə, taxılçılıqla maraqlandırmızı gören Şahverən kişi

uzaqda görünən zəmilərə işarə vurub dedi:

- İnşallah, zəmilərdə bol taxıl yetişib. Həktarın məhsuldarlığı yüksək olacaq, kənd adamlarına ilk növbədə bol taxıl lazımdır. Görəkdir bir sümbülün də itkisinə yol verməyək.

- Biz Şahverən Tahirovla zəmiləri gezdik, aqronom və briqadirləri, mexanizatorları, sadə zəhmət adamlarını dinlədik, xırmanda hazırlıq işləri ilə tanış olduq. Bir sözlə, hər şey qaydasında idi.

Şahverən Tahirov Lerikin say-seçmə kişilərindən idi. Mən ondan xahiş etdim ki, həyat yolundan danışsın. O, sanki ötən illərə, keçən günlərə boylanıb dedi:

- Oğul, müharibədən sonra 70-ci illərə qədər bizim tərəflərdə istər yaşayış, istərsə də iqtisadiyyat zəif inkişaf eləmişdi, medani inqilab yerində sayırdı. Mən orta təhsilimi başa vurub "Stalin" adına kolxoz briqadiri təyin edildim. Sonra beş kəndi birləşdirib Sabir adına kolxoz yaratdılar, mənə sədr seçdilər. 1941-ci ildə müharibə başladı, bizim də gecəgündüzümüz olmadı.

- Kənd təsərrüfatı ilə bərabər daha hansı işləri həyata keçirirdiniz?

- Oğul, bizim işimiz əkinçiliklə, maldarlıqla məşğul olmaqla bitmədi, - deyə Şahverən kişi sözüne davam etdi: - Tikinti-quruculuq işləri olmadan irəliləyiş mümkün deyildi. 1957-ci ildə kəndə maşın yolu çəkildi, su dəyirmanı, kiramid tikdirdik. Sonra Nücu kəndindən Yardımlı şosse yolunu birləşdirən yeni yol çəkirdik.

- Eşitdim ki, klub tikdirmək adı altında məscid tikdirmisiniz. Bu necə oldu?

- Onu sizə kim deyibsə, arif adamdır. Məscid tikdirmək o dövrdə çox çətin idi. "Allahsızlar cəmiyyəti" NKVD tüğyan edirdi. Mən tikinti briqadasını bir yerə yığıb dedim ki, məktəb tikəcəyik, hazır olun, sabahdan çiy kəmpic kəsəcəksiniz. Bununla da işə başladım. Divarlar bir qədər qalxmışdı, bir nəfər mənə yaxınlaşıb soruşdu:

- Ay sədr, bas məktəbin arakəsmələri hanı? Bu bina məktəbə oxşamır axı...

- İşində ol, arakəsmələri sonra da hörmək olar, - deyə onu sakitləşdirdim...

- Ne isə, məktəb dönüb məscid oldu. Molla Hacı-məmməd Şahverən Tahirova dedi:

- Məscidə görə başımız ağrıyacaq. Şahverən deyir:

- Sən narahat olma, camaata də ki, xalça-palaz gətirsinlər, məscidi qaydaya salsınlar.

Belə də oldu. Məscid qapılarını açdı, iman əhli buraya ayaq basdı, ibadət eləyənlərin sayı artdı, el-obaya xeyir-bərəkət gəldi...

O vaxt Şahverən Tahirov mənə iki şəkil də göstərmişdi. Biri Əlirza yaylağında çəkilmişdi, arxada əzəmətli Oğlan qalası görünürdü. O biri şəkildəkiləri soruşduqda Şahverən kişi dedi:

- Yay otlarına görə başımız həmişə ağrıyırdı.

Əlirza bizim babamız olmuşdur. Vaxtilə Ərdəbilədən köçüb gəlmiş, Çayruddə və Rvaruddə yaşamış, sonra indiki Lərmərud adlanan məkana köçmüşlər. Əmioğulların istifadə etdiyi yaylaq yeri o vaxtdan Əlirza yaylağı adlanmışdır. Yaylaq yerində təsərrüfatlar arasında mübahisə yaranmışdı. Həтта iş gedib yuxarılara da çatmışdı. O vaxtlar mübahisələri həll etmək üçün Bakıdan nümayəndə də gəlmişdi. Şəkildəki öndə rəhmətlik Həməz Şixəliyevdir. O, Lerikdə torpaq idarəsinin rəisi işləyirdi. Arxada dayanan isə Bakıdan gələn nümayəndədir. Həməz dayı Şahverən kişi ilə görüşür. O vaxt torpaq narazılığı yoluna qoyulmuşdu...


Şahverən Tahirov 1961-ci ildə ali təhsil alır, kolxoz sədr seçilir. O, 1968-ci ildə Kənd Sovetinin sədri təyin olunur. Əvvəlcə Şingədulanda, sonra Sabir adına kolxozda sədr işləyir. Bu minvalla 45 il ötür.

Arxa cəbhədəki fədakarlığına görə "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Qələbənin 40 illiyi", "Əmək veteranı" medallarına layiq görülür. Lerik Rayon Sovetində deputat seçilir. Ən böyük mükafatı isə el-obada qazandıdığı hörmət olur.

Şahverən Rəzzaq oğlu adına layiq şahənə bir şəxsiyyət idi. 69 yaşında haqq dünyasına qovuşmuş ağsaqqal ataya Allahdan rəhmət və mərəhmət diləyirik.

I. Mütləllimova

Ömrün son payızı



O, insanları çox sevirdi. İnsanı sevmə, Vətəni, yurdu, el-obanı sevmə. Vətən sevgisi olmadan həqiqi vətəndaş olmaq çətindir. Torpaq bizə dağ-daş kimi görünür. Lakin onu qoruyanda, təəssübünü çəkəndə Vətənə dönür.

Bəs görəsən haradan başlanır Vətən? Ana bətinəndən, evimizdən, elimizdən, yurdumuzun tarixindən, müqəddəs ruhumuzdan başlanır Vətən. Vətən qoruduğumuz sərhəddən, mənəlikətin bayrağından, azadlığımızdan başlanır...

Elnurun Vətən sevgisi özünü həqiqi hərbi xidmət dövründə, sonra da Qarabağ müharibəsində daha qabarıq göstərdi. Vətənin qəhrəman övladı kimi könüllü olaraq orduya getdi. Vətən sevgisini öz qanı, canı bahasına daha da artırdı. O, Vətəni öz canından artıq istəyən minlərlə cəngavərə, cəsur əsgərə qoşuldu. Canını fəda etdi, qanından keçdi, yağı düşmənin yediyni burnundan gətirdi, onu elə günə qoydu ki, bir də bu yerlərə üz tuta bilməsin...



Elnur Cəlal oğlu Dadiyev 1998-ci ilin mart ayında Buruq kəndində təvəllül tapmışdır. O ailənin ikinci övladı idi. Ailəsi Bakıxanov qəsbəsinə köçmüşdü. Sonra isə Balaxanıda məskunlaşdılar. O, 14 sayılı Bakı Peşə Liseyini uğurla bitirmişdir. Bir ilə yaxın ixtisası üzrə işləmiş, yaxşı işi ilə adamların rəğbətini qazanmışdır.

2016-cı ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Milli Orduda xidmət etmişdir. Əsgərlik dövründə nümunəvi intizamı ilə seçilmiş, daim öyrənməyə çalışmışdır. Ordudan tərxis olunduqdan sonra istehsalat sahəsində çalışmışdır.

2020-ci ilin sentyabr ayı idi. Elnur qismən səfərbərliyə alınaraq Ordu sıralarına çağırıldı. O təcrübəli bir əsgər kimi Ordunun qayda-qanunlarını yaxşı bildiyi üçün ona rabitəçi-kaşfiyyatçı olmağı etibar edirdilər. Elnur Dadiyev cəbhə həyatı başlayır. Altı gündən sonra Vətən müharibəsi alovlanır. Füzuli və Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə cəsur və qorxmaz bir əsgər kimi tanınır. Komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirir. İşğal altındakı ərazilər azad olunduqca Elnur və onun sənəq yoldaşları sevinir, qələbəyə inanırdılar.


Döyüşçü dostu olmuş Elvin Nəhmətov (o, Yardımlı rayonundandır) müharibədə cəsur əsgər kimi seçilən Elnur Dadiyev haqqında belə deyir:

- Elnur vətənpərvər bir qardaş idi. Vətən torpağını canından çox sevirdi. O, düşməne nifrətini öz

hünəri, bacarığı, əlindəki silahı ilə bildirdirdi. Hər bir kənd, qəsəbə düşməndən geri alındıqca sevincini gizlədə bilmirdi. Şəhid olmağından qabaq deyirdi: "Düşmənin "məğlubedilməz"liyi bu imiş? Düşmənin Ordumuzun qüdrətini, əsgərlərimizin rəşadətini görüb qaçmaqdan başqa çarəsi qalmayıb. Düşmənin iradəsinə qırmış, onu dizini yerə qoymuş, çox keçməz ki, təslim olub ağ bayraq qaldıracaqlar"...

Yüksək əhval-ruhiyyə içində idi Elnur. O, telefonla danışıqdan evdəkilərə narahat olmağı tapşırırdı. Elnurun qardaşı Novruz o ağır günləri xatırlayaraq deyir:

- Bir dəfə qəfilən mənə zəng gəldi. Səksəkkə içində danışmaq üçün telefonun düyməsini sıxdım. Bu zaman Elnurun gür səsinə eşitdim: "Qardaş, Fü-



zuldən sənə salam deyirəm. Buralar çox gözəldi. Ancaq düşmən hər yeri dağıdıb, vəhşi olduqca göz qabağındadır. Mən yaqın bu dəfə sənə başqa azad etdiyimiz torpaqlardan müjdə verəcəyəm, qardaşım. Sən fəxrle deyəcəksən: "Mənim qardaşım Qarabağı azad edən, otuz illik həsrətə son qoyan oğullardandır..."

Novruz sözüne davam edərək deyir:

- Mən qardaşımın səsinə bir daha eşidə bilmədim. O son zəng əbədi olaraq yaddaşında qalacaq. Yaqın indi onun ruhu I Qarabağ savaşında şəhid olmuş əmisi oğlu Telman İsmayilovun ruhuna qovuşub.

Elnur evdən son kərə xanında dağlara, dərələrə, meşələrə baxıb özünü anası Yegəna xanıma tutaraq deyir:

- Ana, gəlin sağollaşın. Bizi qarşıda çətin günlər gözləyir. Allahın əmanətində olun, mən gedirəm, bəlkə də bizi ayrılıq gözləyir. İnşallah, düşməni məğlub edib Qələbə ilə qaydacağam...

Bu səs Vətəni azad etməyə gedən bir cəngavərin səsi idi. Zəfərdən müjdə verən şəhidin əbədiyyəte ucalan səsi idi. Oğlundan bu sözləri eşitmək, onun qəlbinin səsinə duymaq nə böyük mənə kəsb edirmiş. Heç inana bilməzdi ki, Elnurun səsinə əbədi olaraq həsrət qalacaq, oğlunun adı isə əbədi olaraq yaddaşlarda qalacaq...

Lerik şəhərində yaşayan əmisi oğlu İlham Dadiyev deyir:

- Elnur gözələrimin önündə böyüyüb, ətə-qana dolub. Vətən müharibəsinə könüllü gedərək, ən uca zirvəyə çatanlardan biridir. O, minlərlə gəncə qoşularaq, döyüşə yollandı. Ali Baş Komandan İlham Əliyev əmr ilə əks-hücum əməliyyatı düşmənin müxtəlif istiqamətlərdən hücumunu qarşısını aldı. Vətən müharibəsində iştirak etmək, illərə gözələnən Qələbəni tələsdirmək istəyirdi Elnur. O, bu Qələbəni görməyə də müqəddəs bir yurda şəhid kimi döndü. Bizim tayfaya, el-obaya başucalıqı gettirdi, Vətənin azadlığı yolda bir əbədi heykələ döndü...

Əsgər yoldaşı Elvin Nəhmətov Elnurun cəbhədə göstərdiyi qəhrəmanlığının canlı şahididir. Onun gözələri qarşısında neçə-neçə cavan əsgər şəhid oldu. Onların hər biri Vətənin dayağı, qəhrəmanı idi, tariximizdən şərəf səhifəsinin müfəllimləridir. Elnur Qələbə ilə evə dönmək istəyirdi. Arzuladıqı gün yoxluğundan sonra gəldi. Bu şərəfli bir qismət idi. Onu döyüşdən-döyüşə aparən qələbəyə böyük inamı idi.

Şəhid Elnur Dadiyev zaman keçsə də unudulmayacaq, ona hamı layiq olduğu dəyəri verəcək, onu qəhrəman kimi xatırlayacaqlar. Elnurun taltif olunduğu "Vətən uğrunda" və "Xocavəndin azad edilməsinə görə" medalları qələbənin işığında həmişə parlayacaq...

İdris Şükürli

Məşqçi-hakim haqqında kitabın təqdimatı keçirilib

Azərbaycanın məşhur idman ustası Əlizadə İmran oğlu Əsədov neinki Lənkeranda və cənub bölgəsində, onun hüduqlarından xeyli kəndə də yaxşı tanınırlar. O, paytaxtda sevimli peşəsi ilə məşğul olmasa da, cənubda boks idmanını çətin zəhməti, qətiyyəti və canyananlılığı ilə inkişaf etdirməyə nail olub, yetirmələri ilə bərabər özü də yüksək pilləyə qalxmış, hər yerdə Azərbaycanın idman şöhrətini qorumuşdur. Əlizadə Əsədov zəhmətini, pedaqoji fəaliyyətinin bəhrəsi olaraq Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, Azərbaycanın Fəxri Baydon Tərbiyəsi və idman ustası, "Xalqın nüfuzlu ziyalısı" adlarına layiq görülüb, bir neçə medalla, Fəxri fərmanlarla təltif olunub. Xeyrixahlığı, alicənablığı, Vətənə sevgisi, el-oba təəssübkeşliyi və sadaqətli dost olması, çətinə düşsənə təmənənəsiz əl tutması ona yalnız hörmət və nüfuz qazandırdı.



"Lənkeran: ensiklopedik məlumat" toplusunda Əlizadə müəllim barədə yazılıb: "Əlizadə Əsədov dörd Beynəlxalq dərəcəli idman ustası, onlarla idman ustası, 100-dən çox ustalıqda namizəd, 200-dən çox dərəcəli idmançı yetişdirmişdir". Övladları Elbrus, Seymur və Xəyal Azərbaycan çempionudurlar. " Döyüş şöhrəti", "Döyüşdə qazanılan şöhrət", "Əlizadə Əsədov məktəbi" kitabları tanınmış boksçuya həsr edilmiş, haqqında çoxlu oçerklər, müsahibələr, reportajlar, məqalələr, şeirlər dərc olunmuş, televiziya verilişləri təmasqıya təqdim olunmuşdur. O, bu gün də sıradadır, öz səmərəli fəaliyyəti ilə gənclərin fiziki tərbiyəsi ilə

məşğul olur, onların vətənpərvər, yurdsever olmasına nail olur. Əlizadə Əsədovun tələbəsi, idmanın boks növü üzrə Azərbaycan çempionu İsmayil Ağayev buna canlı nümunədir. İsmayil Vətən müharibəsində cəsurluq göstərib. O deyir ki, əgər idmançı olmasaydım düşmənin üzərində şəksiz üstünlük qazanıb bilməzdim...

Aprelin 11-i Əlizadə Əsədovun fəxrli günlərindən biri idi. Dostları, qələmə sahibləri və yetirmələri onun barəsində yenidən çapdan çıxmış "Məşqçi-hakim mətbuat sahifələrində" adlı kitabın təqdimatına yığılmışdılar. Şübhəsiz ki, pandemiya qanunlarına uyğun olaraq mərasim keçirildi. Mə-

rasimi AYB Lənkeran bölməsinin sədri, yazıçı - publisist Qafar Cəfərlili açdı, qonaqları salamladı, onlara yeni yəradıcılıq uğurları arzuladı. Əlizadə Əsədovun ömür yolu, qazandıqı nailiyyətlər və yetirmələri barədə şair-publisist Xudavərdi Cavadov və "Məşqçi" jurnalının baş redaktoru şair Əli-məmməd Ağazadə məlumat verdilər. Publisist Musa Xanbabayev, yazıçı-publisist Səyavuş Süleymanlı, veteran jurnalist Etibar Əhədov, Əməkdar jurnalist İdris Şükürli, Vətən müharibəsinin iştirakçısı İsmayil Ağayev, hüquqşünas İlqar Qasimov, yazıçı El-

dar Tahirov, AJB Lənkeran təşkilatının sədri Nizami Hüseynov, şairlərdən Ağamir Cavad, Əfsanə Sultan, Əməkdar məşqçi İdrak Dadaşov çıxış edərək "Məşqçi-hakim mətbuat sahifələrində" kitabının məziyyətlərindən danışdılar, dərc olunmuş yazılara münasibət bildirdilər. Xəyal Əsədov atasının əməyinə verilən layiqli qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq etdi. Məktəblilər şeirlər söylədilər, tədbir iştirakçılına kitablar paylandı.


Əlizadə Əsədovun adı qeyd olunan kitabın təqdimatı mərasimi həm də onun idman sahəsindəki 50 ilə yaxın bir dövrünün əhatə edən, boks idmanı üzrə uğurlar və problemlərə həsr olunmuş hesababı idi. Mərasimdə xüsusilə vurğulandı ki, Əlizadə Əsədov ömrünün qalan hissəsini də bölgədə boks idmanının inkişafına yönəldəcək, gənclərin fiziki və mənəvi tərbiyəsi ilə məşğul olacaq, fəal ictimaiyyəti kimi üzərinə düşən missiyanı icra edəcək.

Uğurlar olsun, Əlizadə müəllim, yolunuz həmişə açıq olsun.

"Azad Azərbaycan" qəzeti

Şəhidlər haqqında salnamə

Qarabağ müharibəsində hünər göstərərək şəhidlik zirvəsinə ucalmış Lerik rayonunun qəhrəman övladlarına həsr olunmuş kitab çapdan çıxmışdır



Lerik rayonu Qarabağdan uzaq bir məkanda yerləşir. Burada yaşayan hər kəsin ürəyi 30 ilə yaxın idi ki, işğal altında olan rayonların azadlığı eşiqilə döyünürdü. Birinci Qarabağ savaşında düşməne qarşı şiddətli döyüşlərdə əsl mərdlik və şücaət göstərmiş qəhrəman oğulların əziz xatirəsinə Şəhidlər Kompleksi ucaldılmış, bir neçə məktəb, küçə şəhidlərin adını daşıyır.

1992-ci ildə Azərbaycanın ilk Milli Qəhrəmanı adına layiq görülmüş 11 nəfərdən biri də Lerik şəhər 2 sayılı orta məktəbinin yetirməsi, haminin fəxr etdiyi Valeh Əlizahid oğlu Müslümovdur. Qəhrəmanın oxuduğu məktəbdə, Valehin adını daşıyan küçədə onun büstü qoyulub, muzey yaradılıb, haqqında kitab yazılıb. Lerikli şəhidlərə həsr olunmuş ilk kitabı yazıçı-publisist İdris Şükürli yazmışdır. "Ölsəm, inanma" adlı həmin kitab 1996-cı ilin aprel ayında 2 min tirajla çapdan çıxmış, şəhid ailələrinə, idarə, müəssisə və təşkilatlara pulsuz olaraq paylanmışdır. İdris müəllim Qarabağ müharibəsinə və şəhidlərimizə beş kitab həsr etmişdir. Hazırda da Vətən müharibəsində şəhid olmuş igidlərimiz barədə oçerklər yazır, 6-cı kitabını çapa hazırlayır. Əlbəttə, bütün bunlar müharibəyə, şəhidlərimizə, işğala məruz qalmış torpaqlarımıza

za güzgü tutan salnamədir. Belə bir salnamə yazmaq yolunu seçən gənc şair və publisist, Prezident təqaüdçüsü Xalid Mahmud nəşib olmuşdur. Ne yaxşı ki, Milli Ordumuzun əsgər və zabitləri, şəhid oğulları barədə əsərlər yazılır, kitablar nəşr olunur, televiziya verilişləri tamaşaçılara təqdim olunur.

Xalid Mahmudun 444 səhifədən ibarət olan kitabı "Uni Print" nəşriyyatı tərəfindən nəfis tərtibatla, yağı kağızda, yüksək zövqlə nəşr edilərək oxucuların ixtiyarına verilmişdir. Kitabın məsləhətçisi I Qarabağ müharibəsinin qazisi, "Rembo" ləqəbli Elxan Əlibəyidir. Kitab Lerik rayonunun Çayrud kəndində doğulan, hazırda Niderland Krallığında yaşayan Vəsile Əfladdun qızı Almasovanın maliyyə dəstəyi ilə çap olunmuşdur.

Oxucunun diqqətinə çatdırmağı lazım

bilirik ki, Elxan Əlibəyli keçmiş Sovetlər Birliyinin ordu sıralarında xidmət edib. 1993-cü ildə könüllü olaraq silahlı bölmə tərkibində Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Erməni işğalçılarına qarşı döyüşlərin birində ağır kontuziya alaraq yaralanıb, bir gözü görmə qabiliyyətini itirib. O, 1994-cü ildə "Hərbi xidmətə görə" medali ilə təltif olunub, hazırda Hollandiyada yaşayır. Vətəndən uzaqda olsa da, Azərbaycanı, Qarabağı həf vaxt unutmur. Onun qardaşı Ramin Əliyev xüsusi təyinatlıların qərarqah reisdidir. Polkovnik-leytenant Ramin Əliyev Qarabağ müharibəsində fəal iştirak edərək ağır yaralanıb. O, Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalına layiq görüldü.

Kitabda Milli Qəhrəmanlar: Valeh Müslümov, Fəxrəddin Şahbazov, Rövşən Abdullayev, Fərhad Ağayev, Əsgər Əliyev,

Yanvar şəhidi Rüstəm Əliyev, Xocalı şəhidi Elçin Şamiyev və I Qarabağ savaşında şəhid olmuş igidlər - Prezident sərəncamı ilə "Vətən müharibəsi Qəhrəmanı" adına layiq görülmüş və bir neçə medalla təltif olunmuş tank bölməsinin komandiri Amid Heydərov, "Qarabağ" ordenli polkovnik-leytenant Mehman Şirvanov, Aprel döyüşlərində və Qarabağ müharibəsində şəhid olmuş mayor, qərarqah reisi Rami Ağayev, XTD-nin baş leytenantı, xidmət reisi, "Azərbaycan bayrağı" ordeninə və dörd medala layiq görülmüş Əliqismət Yaqublu, Füzuli, Cəbrayıl, Zəngilanın azad edilməsi uğrunda döyüşlərdəki rəşadətine görə 3-cü dərəcəli "Vətənə xidmətinə görə", "Azərbaycan bayrağı" ordenlərinə layiq görülmüş Murtuz Abbasov və onlarla digər igid oğulların döyüş şücaəti barədə məlumat verilib.

Tanınmış yazıçı-publisist İdris Şükürli-nün "Ölsəm, inanma", "Ömür çraqı sönmədi", "Adsız qəhrəman", "Bədəninə dəfn etdilər ölümü" kitablarından sonra Xalid Mahmudun "Əbədiyyət yolçuları" adlı toplusu Qarabağdan, əzəli və əbədi torpaqlarımızın işğal edilməsindən, Vətənimizin bütövləşməsi uğrunda özlərini qurban vermə fədailərindən bəhs edən gözəl bir nümunədir.

Vətəni azadlığı yolunda şəhid olanların çoxunun yaşı 18-25 arasındadır. Onlar Vətənin çağırışına cavab olaraq, cəbhəyə getdilər, əsl fədakarlıq göstərdilər, doğma ocağa tabutlarda qayıtsalar da, əbədiyaşarlıq qazandırlar, şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlığını, vətənpərvərlik ruhunu, qələbəyə inamını özündə əxz edərən bu kitablar dərc olunmuş müxtəlif janrlı yazılar, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində dövlətçiliyə sədəqət, düşməne nifrət hissələrinin gücləndirilməsində, vətən-yurd sevgisində böyük əhəmiyyətə malikdir. Vətən, torpaq, bütöv məmlekət uğrunda canından keçən mərd oğullarımız bu gün də gənclərimizə mübarizə dərəsi keçirirlər...

Səadət Sultan, yazıçı-publisist

1978-ci ilin gözəl bir yaz günü idi. Günəşin zərif şüaları kənddə səxavətlə səpələnmişdi. Bu gün Çayrudun adı gündərlərdə deyil, yadda qalan fərəhli günü idi. Çayrud kənd orta məktəbində son zəng çalınırdı. Valideynlərin, uşaqların əhval-ruhiyyəsi, sevinci aşılıb-daşmışdı. (O vaxt son zəng mayın 25-də olurdu). Bu xoş gündə hamı sevinirdi. Məktəb gül-çiçəklə bəzədilmişdi. Məktəbi bitirənlər həyatın enişli-yoxşulu yollarına qədəm qoyurdular. Birincilər isə estafetə qəbul edilirdi.

Nəhayət, məktəbin direktoru Baxşəli Seyfullayev təmkinlə, aaramla sözlə başladı. Son sözləri belə oldu:

- Əziz uşaqlar, bəzi söz-söhbətlərə baxmayın. Rəhbərlik etdiyim illərdə məktəbdə nə qədər əlaqi sağirdim olub, onlar yüksək qiymətlərlə ali məktəbə daxil olub, həmişə xoş soraqları gəlib.

- Bu iki buraxılışda da savadlı, ağıllı uşaqlar çoxdur. Övsetin adını fəxrle çəkə bilərəm, - deyər əlini Övsetin tərəfinə uzadı. Bir anda məktəbin zalı alqış sədalına büründü: - Tam əminəm ki, Övset və bir neçə şagird tələbə biletini alaraq, müəllimlərinə, valideynlərinə sevincirəcəklər.

Övset ayağa durub dedi: - Müəllimlərin minnətdaram. Onlar bizim yönləndiricimizdir. Onların etimadını doğrultmağa söz verim.

Direktorun sözləri düz çıxdı. Elə həmin il Övset İnşaat Mühəndisleri İnstitutunun "Sənaye və Mülki tikintilər" fakültəsinə yüksək qiymətlərlə daxil oldu.

Gözəl tələbəlik illəri başladı. Müəllimlərin, ata-ananın öyüd-nəsihətlərini bir an belə unutmadı. Nəticədə müəllim və professor heyətində, tələbələr arasında böyük hörmət və izzət qazandı.

Tələbəlik illərində ədəb-ərkanı,

QURUB-YARATMAQ EŞQİ



ictimai işlərdə fəal iştirakı, ən başlıcası, gündəlik dərslərdə, imtahanlarda yüksək göstəricilərinə görə seçilirdi. Bütün bunlar ağır zəhmət hesabına başa gəlirdi. Günlərlə kitabları vərəqləyə-vərəqləyə, gecə-gündüzə qatararaq imtahanlara hazırlanırdı. Müvzulara aid əlavə kitabları oxuyur, müəllimlərlə tam izahını verirdi.

Nəhayət, günlər ayları, aylar illəri əvəz edərək Övset institutu fərqlənən diplomu ilə bitirdi, inşaatçı - mühəndis peşəsinə yiyələndi. Bir vaxtlar məktəbin direktoru Övset haqqında xoş sözlər demişdi. İndi isə, institutun dekani belə dedi:

- Övset, inanıram sənə, inşaatçı - mühəndis peşəsinə öz sözünü, öz dəst-xətin olacaq.

Bu xeyir-dua ilə Bakı Tikinti Quruculuğu İdarəsində işə başladı. İlk iş yeri uğurlu alındı. Taleh ele getirdi ki, pillə-pillə yüksəldi, vəzifədən-vəzifəyə ucaldı.

Övsetlə üz-üzə oturmuşam. Səliqə ilə, yüksək zövqlə geyinmişdi. Əsl mühəndis, ziyalı söhbətçisi edir. Övsetə qulaq asdıqca ruhan dincə-

lirsən, qəlbən cavanlaşırsən. Bu adamın elmi biliyinə, peşəsinin vurğunluğuna qibte edirsən. Tez-tez Prezidentimiz İlham Əliyevin adını tutur, gördüyü işləri nümunə göstərir. Bircənər xeyaldən ayınlı deyir:

- Dönüb 20-30 il arxaya baxsaq, Bakının çala-çuxur küçələri, yon-damsız evləri, gəcaqonduların yada salar. Bugünkü Bakı dövlət rəhbəri, xalqın sevimlisi hörmətli Prezidentimiz İlham Əliyevin yüksək biliyini, memarlıq zövqünü ifadə edir. Sözlünə davam edərək:

- Bir vaxtlar heç kim bir-birinə qulaq asmırdı, qanunlar işləmirdi. İqtisadiyyatda, siyasətdə hərəmçərlik hökm sürürdü. Bu gün bütün işlərdə, istər iri layihələrdə, istərsə də xırda işlərdə xüsusi əməyi olub. Hər kəsi öz sənəti üzrə yönəltməyi bacarıb:

- Gözlə görünməyən, əllə toxunması mümkün olmayan, dünyanın ən müasir texnologiyası ilə içməsi mümkün olmayan vicdan... Her adam öz daxil vicdanın nə yerdə olduğunu bilir. İnsanı yaradan Uca Tanrı hər insana müəyyən əlamətlər verdiyi kimi, istedad da bəxş edir. Baxır hansı insan, xalqın xeyrinə istedadından necə istifadə edir. İnsan Allahın yaratdığı şah əsəridir. Məcəzə yaradan insan öz istedadıyla, təmiz vicdanı, əqidəsi ilə insanların xoşbəxtliyi, rifahı naminə yönləndirir. Allahın ən sevimli bəndəsi olur...

Bu yazımla əsil-nəcəbatını tanıdığım, böyük hörmət və ehtiram göstərdiyim dərin zəka, bilik sahibi, inşaatçı, mühəndis peşəsinin vurğunu Övsetə həsr edib, onun görməyə təvəllülünü yazmaq istədim. Övsetin haradən gəlib, haradən gəldiyini görmək üçün torpağın lay-lay təbəqələrini qarış, damar-damar qatlarında ayaqlar şırımlarla danışmışam. Sanki bu cəzə əşyalar dil

əçib, yuxarıda dediyimiz vicdanın nə yerdə olduğunu deyəcək. Övsetin gördüyü işlərdən, dost-tanış arasında böyük hörmətdən, əsl-kökünə bağlı olan gözəl ailə sahibindən, həmişə, hər yerdə vicdanın səsinə qulaq asdığını desinlər. İnşaatda işlədiyi bu dövrdə heç vaxt öz xeyrinə layihədən bir millimetr kənara çıxmamışdı, kimsəyə xoşuna gəlmək üçün, ağa qara deməmiş, gün-güzaranı üçün yox, yalnız ədalət, həqiqət naminə, təmiz və saf vicdanına görə işləmişdir.

Tikinti işi ağır olduğu qədər, memardan tikintinin salınacağı yerdən, hər incə mexanizmdən başı çıxmalıdır. Bina tikən təkə layihə-smeta işlərini deyil, torpağın da dilini bilməlidir.

Övset uşaqlıqdan işləyir. Gecə-gündüz su içində, yağış altında, güneşin od yağdığı vaxtda... O, daş yarı, parçalayır, alında tar damcıları yox, sanki inci dənələri daşa çirpilir. Alın təri ilə şırım ağır, dişlərini sıxa-sıxa daşı yarı.

Övset 35 il ərzində həmişə işlədiyi vəzifədən bir pillə yuxarı vəzifəyə keçib. Vəzifədən-vəzifəyə qalxdıqca dərk etdi ki, həyat mübarizə meydanıdır. Bu mübarizə meydanında kədar də, qəm də, dəhşətli fəlakətlər, xainlər, yolu kəsən paxıllar da olur. Şərəfli həyat yolu keçirən mürd, cəsəətli vətənpərvər ziyalı qardaşımız Övset bütün bu maneələrə sinə gələrək insanların qəlbində özünə yer tapıb.

Deyirəm bəlkə bu mübarizlik - əməksevərlik Övsetə dağ havası udmaqdan, dağ suyu içməkdən gə-



lib. Adətən deyirlər dağ adamı saf, çox təmiz və mübariz olurlar. Hiyələndən, fırıldaqdan uzaq olurlar. Bu deyimdə çox böyük həqiqət var. Dağ vüqarı, dağ əzəməti, bulaq suyu kimi təmiz yaxından tanıdığım böyük insan, böyük ziyalı, çox böyük vətənpərvər insan Həmidov Övset Güllənən oğludur. O, Övset ki, öz sadəliyi, səmimiyyəti və insani dəyərləri ilə həmişə başqalardan seçilib. Ehtimamın yurdumuzun cəsəətli oğlu Lerik rayonunun Çayrud kəndində doğulub boya-baş çatmışdır.

1986-cı ildə Polad-Tökmə Konstruksiya İdarəsində şöbə rəisi təyin edilir. Hər vəzifənin icrasına başladığı ilk gündən nümunəvi addımlar atıb, sağlamlıq davranışı və saf düşüncəsi ilə çoxlarına nümunə olub. Övset haqda məlumat olan hər kəs bilir ki, həyatda özünün peşəkərliliyi və qayğıkeşliliyi ilə fərqlənən bir şəxs olub. Övset iş xüsusiyyətləri, iş üslubu ilə insanlara münasibətini göstərəcəkləri qısa zamanda hər kəsin rəğbət hissinə qazana bilmişdi.

2000-ci ildə SER idarəsində baş mühəndis, sonralar direktor vəzifəsinə yüksəlir. Vəzifədən asılı olmayaraq Övsetin bir amalı olub: - İnsanlara qayğı göstərmək, onları axıracan dilmək, problemlərini qısa zamanda həll etmək, tikdiyi hər bir obyekt (böyük və kiçikliyinə asılı olmayaraq) yüksək zövqlü, əla keyfiyyətlə yerinə yetirməyə çalışıb.

Övset hal-hazırda "Paşa Holding" də baş layihə müdiri işləyir. İşlədiyi bu müddət ərzində 120 məktəb, iki teatr, köhnə aeroport binasını tikib təhvil vermişdir. Bu gün tikirdiyi binalara baxdıqca qürur hissi duyur. Bu binalarda ürayinin hərəkətlərinin zəhməti, yüksək biləri - savadın təcəssümü özündə əks etdirir.

Övset ömrü pillələrini qalxdıqca, təcrübəli adamlardan öyrənməyi özünə əksiklik bilməyib. Öz növbəsində tikintiyə təzə qədəm qoyan gənclərə biliyini, illərlə qazandıqı təcrübəni öyrətməyini özünə borc bilir. Bu gün Övsetin ürayi boya-baş çatdığı doğma Çayrud kəndində döyünür. Kendin bütün ictimai işlərində fəal iştirak edir. Kendin elə bir tədbiri, yığıncağı olmaz ki, Övset orda təşkilatçı kimi iştirak etməsin. Kend daim yolların abadlaşdırılması məqsədilə, çala-çuxur yerlərdə çinçil daşların tükülməsi, yolların xeyli yaxşılaşdırılmasına, gediş-gəlişinin rahatlanmasına səmimi olub.

Çayrud kəndi dağ yamacında yerləşir. Yağışlar yağanda yolları yuyur, kənd camaatı üçün əlavə problemlər yaradır. Övsetin təşəbbüsü ilə, sel-suların daha çox olan yerlərdə drenaj qoyulmuş, sement və qum qarışığından divar hörlülmüşdür.

Kənd camaatının fəallığı ilə 1946-cı ildə salınmış "Çayrud parkı" xeyli abadlaşdırılmış, 1982-ci ildə Böyük Vətən müharibəsi iştirakçılarına abidə kom-

leksii düzəldilmişdir.

Bilədiyimiz kimi, 1989-cu ildə Çayrud kənd orta məktəbi yanib, sıradan çıxmışdı. Kend sakinləri heç vaxt Övsetin əməyini unutmayacaqlar. O, iş-gücünü buraxaraq, müntəzəm kənd məktəbinin tikintisi ilə məşğul olmuş, əvəzində kendin tən ortasında müasir tələbələrə uyğun məktəb ucaltmışdır. Bu gün əlinə çanta alan hər bir məktəblinin valideyni sevinir, ürayində Övsetə minnətdarlığını bildirir. Kenddə işq dirəkleri tamam dəyişdirilmiş, gecələr kənd al-çırağa bürünür. Evlərin çuxunda internet var. Çayrud kəndi lap şəhəri xatırladır. Necə dəyərlər, kənddə şəhər yaradıblar.

Övset 1987-ci ildə - özündə nur yağan anası Fərinin xeyir-duası ilə Yeganə xanım ilə həyatı qurub. Bu izdivacdan iki oğul bir qız dünyaya göz açıb. Övset uşaqların biliyində, savadından çox razılıq edir. Böyük oğlu Tibb İnstitutunu bitirib. Təhsilini Almaniya davam etdirib. Almaniya üzvanı bitirib, elmi dərəcə alıb, klinikada müdir işləyir.

Qızı Humay xanım da Tibb İnstitutunu qurtarıb. Qara-Qarayev adına uşaq xəstəxanasında uşaq həkimisi işləyir. Kollektivdə böyük hörmətə malikdir. Şəfəli əllərlə neçə-neçə valideyni sevindirilmiş, neçə uşağı yeni həyata qaytarmışdır.

Kiçik oğlu Nicat da ADA Universitetini bitirib.

Viktor Hucunon gözəl bir kəlamı var: "Hüdan insanın Allahdır". İnşaatçıdan öncə onun vicdanı və Al-

laha yaxın olmağıdır.

2006-cı ildə Həcc ziyarətində olub. Övsetin Allah-Təalaya böyük sevgisi var.

Həmidov Övset kimi ağıllı-müdrək ağsaqqal inşaatçıların nə qədər çox olsa, bir o qədər millətə-xalqa xeyri dəyər.

Nizam Muradov

Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındaydıq. Taxıl yığımı və heyvançılığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublikamızın iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqamətində daim diqqət mərkəzindədir.

Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtidir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələrində yanğın təhlükəsizliyi yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün vətəndaşların vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqrorservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələrinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsində baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.

Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, neqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarla və digər texnikaların atqı borularında qığılcım-səndürənin olmasından, biçilməmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.

Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Qeyd edildiyi kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların sahələrdə çıxıldığı, yeni taxıl yığımı, mal-qara

üçün silos, senaj, quru ot tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yığımı yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk növbədə xüsusi olaraq qeyd edək ki, müvafiq qanunvericilikdə müliyyəet formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunmuşdur.

Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranaq təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasının ilk yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmr ilə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdır. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.

Taxıl yığımında iştirak edən texnikayığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.

Taxıl yığımında iştirak edən bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacağı təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıq-

dan sonra yanacağı qaldırılan maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacağı doldurulması qaydalarına riayət edilməlidir.

Bir daha xatırladıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərafət işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkdədir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.

Meşələrin yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində saxlanılmalıdır. Belə hadisələrin qarşısını alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yaymövsumündə qabaqcadı tədbirlər görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması, ən qiymətli sərəvərlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəallığı, onların sağlamlığında yanğın təhlükəsizliyi tədbirlərinin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiiyyətə bəxş edən meşələrin yanğından qorunmaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Meşələrdə yanğın təhlükəsizliyinə əsas səbəblərdən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəallığında mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Meşələrdə yanğın təhlükəsizliyinə əsas səbəblərdən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəallığında mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Meşələrdə yanğın təhlükəsizliyinə əsas səbəblərdən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəallığında mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğından mühafizə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirilməlidir. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtılı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğın söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.

Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsızlıqdan, meşədə iş və ya istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətəfiri sahələrdə yandırılması tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətə qalmış meşə yanğınlara səbəb ola bilər. Söndürülməsi kəskin, siqaret kötyününün meşəyə atılması, maşınların mühərriklərindən qoparıcıqlımlar da yanğının törənməsinə səbəb ola bilər.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələrdə yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafının 15 metr radiusda şumlanması təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və demir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı münasibətləndirilmiş zolaqlarla təmin edilməlidir.

Ot-taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərində düşən vəzifəni yerinə yetirməklə, sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edək!

FHN DYNX-in Yanğına qarşı təbliğat şöbəsi

"Baba bulağı" ürəklərə sərinclik gətirir



Balamirze Kəlbəyev İkinci Dünya Müharibəsi veteranı idi. O, müharibənin odundan-alovundan keçərək bir ayağını itirmişdi. Onun övladları Lerik-Zuvand yolunun kənarında Balamirze kişinin xatirəsinə "Baba bulağı" adlı bulaq inşa etmişlər.

İndi bulağın suyundan nənki lərikilər, rayona gələn turistlər də istifadə edir, bu xeyirxah işi görənələr "sağ ol" - deyir, Balamirze kişiyə isə rəhmet diləyirlər.

Oxuculara!

Rayonumuzun yeganə mətbu orqanı olan

"Lerik"

qəzetinə 2021-ci ilin ikinci yarım ili üçün abunə yazılışı davam edir. Qəzetə Lerik Rayon Poçt filialında, Mətbuat Yayımı Şöbəsinə abunə yazıla bilərsiniz. Qəzetin yarım illik abunə qiyməti 10 manatdır.

"Lerik" qəzeti redaksiyası

Elan

Cəfərov İbrahim Xudaverdi oğluna verilmis Əfqanıstan müharibəsinin veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin

Lerik RH başçısı Rövsən Bağırov rəhbərlik etdiyi kollektivlə birlikdə Hacı İlham Əliyevə anası **Ayna xanım** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, Xureyvan Qarayev, İdris Şükürü, Ələkbər Salayev, Hüseynbala Əliyev, Vaqif Ağayev, Akif Əliyev, Əsgər Əliyev, Suldüz İmaməliyev, Özübüy Quli-

vey, Hacı İlham Əliyevə anası **Ayna xanım** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

İdris Şükürü, Qəhrəman Əliyev, Zöhrab Salayev, Balaxərin Nəsirov, Suldüz İmaməliyev, Hüseynbala Əliyev

Brilliyant xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin kollektivi
H/N:AZ05AİIB33080019447400220174
VOEN:6300050071

Lisenzia № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS matbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.

Sifariş: 88

